

## İNGİLİZ DİLİNDE KOMMUNİKATİV KOMPETENSIYANIN FORMALAŞMASI VƏ ONUN CÜMLƏDƏ DISKURSİV, SOSİOLINQVİSTİK, STRATEJİ ROLU

**Giriş.** Malum olduğu kimi, kommunikativ kompetensiya aşağıdaki esas komponentlərdən ibarətdir: *grammatik kompetensiya, diskursiv kompetensiya, sosiolingvistik kompetensiya, strateji kompetensiya*. Qrammatik kompetensiya dilin lügət tərkibi, sintaksis, morfoloji, fonologiya ilə əlaqədar olduğu halda, diskursiv kompetensiya nitqin səlisliyi, natiqlik məhərəti, sosiolinqvistik kompetensiya ritorika, bədii ifadələr, dialekt, üslub xüsusiyyətləri, sosiomədəni sərişə, strateji kompetensiya isə nitqin sərbəstliyi və təbiiliyi ilə əlaqələndirilir (canale and swain). Avropa Şurasının nəzdində Müasir Dillərin Tədrisi Mərkəzinin eksperti, tanmış dilçi-alim Van Ek tərəfindən təqdim edilmiş təsnifatda kommunikativ kompetensiyanın 6 komponenti göstərilir. Belə ki, qrammatik (lingvistik), diskursiv, sosiolinqvistik və strateji kompetensiyalardan ibarət olduğu halda siyahıya sosial və sosiomədəni kompetensiylər əlavə edilir. "Kommunikativ kompetensiya" terminini "kommunikativ dil qabiliyyəti" termini ilə əvəz edən Bachman and Palmer onun 3 komponentdən ibarət olduğunu deyirlər: dil kompetensiysi, strateji kompetensiya və onları idarə edən psixoloji mexanizmlər. 2001-ci ildə Avropa Şurası tərəfdən təqdim edilmiş təsnifatda kommunikativ kompetensiysinin aşağıdakı 3 komponenti təqdim edilir: sosiolinqvistik, lingvistik və pragmatik. Bununla bərabər, pragmatik kompetensiyləri səciyyələndirən xüsusiyyətləri müəyyənləşdirərək, onların dil istifadəçilərinin nitqi idarə edən prinsiplər haqqında məlumatlı olduğunu müəyyənləşdirərək, aşağıdakı esas prinsipləri göstərirler: nitqin təşkil edilməsi (diskursiv kompetensiya), kommunikativ funksiyaların həyata keçirilməsinin təmin edilməsi; nitq prosesinin ardıcılığının təmin edilməsi, nitq struktur cəhətdən təşkil edilməsi.

J. Asher yazar: "Beləliklə, kompetensiya dil öyrənenlərin və dil istifadəçilərinin cümlələri ardıcıl şəkildə təşkil etməklə nitq prosesinin səlisliyini təmin etmək qabiliyyəti və bununla əlaqəli olan müvafiq bilişkləri nəzərdə tutur. Belə ki, diskursiv kompetensiya dil öyrənenlər və dil istifadəçiləri aşağıdakı bilik və bacarıqlara yiyələnməlidirlər: nitq prosesini struktur cəhətdən düzgün təşkil etmək və idarə etmək qabiliyyəti; nitqin mövzusunu müəyyənləşdirmək, nitq prosesini müəyyən mövzü ətrafında təşkil etmək qabiliyyəti; nitqin səlisliyi və təbiiliyini təmin etmək, məntiqi ardıcılığım təmin etmək qabiliyyəti; nitqin stilistik adekvatlılığım təmin etmək qabiliyyəti; nitqin ritorik cəhətdən səmərəliliyini təmin etmək qabiliyyəti; nitq prosesində birgə fəaliyyət prinsipinə riayət etmək bacarığı. Beləliklə, diskursiv kompetensiya müvafiq olan səlislik, məntiqilik, rabitəliliyi riayət etməklə təşkil edilmiş və cümlədən uzun olan hekayə, danişq, məktub və s. bu kimi nitq formalarını anlamaq və yaratmaq kimi müəyyən edilsə bilsər" (1, s. 123).

Mənətdən olan har hansı element və onun şəhəri üçün əhəmiyyətli olan digər elementin arasında olan semantik əlaqələrə közeziya deyilir. Problemi araşdırın tədqiqatçılar közeziyanın tarifini verərkən nitq prosesində ayrı-ayrı cümlələrin mənalarını birləşdirən əlaqələri nəzərdə tuturlar. Məsələn, 1. They say there are only two ways out of the East End, the poor part of London. One is to become a criminal, the other is to become a boxer. Dad chose boxing. 2. They say there are only two ways out of the East End, the poor part of London. He never treated me any differently from my brother. I looked around the sitting room of the comfortable home. Burada asas məqsəd ardıcıl şəkildə təqdim edilmiş cümlələrin mənşələrinin mətn təşkil etdiyini, mənşələrin isə cümlə yığını olduğunu müəyyənləşdirməkdən ibarətdir. Belə ki, birinci halda cümlələr mənənə baxımdan bir-birini tamamlayırlar, burada mənənə xas olan mənənə bütövlüyü və məntiqlilik müşahidə edilir. Ikinci halda cümlələr arasında heç bir əlaqəlilik olmadığı üçün, onlar cümlə yığını kimi qiymətləndirilməsi və qəbul edilməlidir. Beləliklə, diskursiv kompetensiya tələbələrə ayrı-ayrı cümlələrin nitq prosesində əlaqələndirilmiş şəkilde ifadə etmək qabiliyyətinin aşınması nəzərdə tutur.

**Əsas hissə.** Tanmış alim Henry Widdowson özünün "Teaching Language as Communication" əsərində diskursiv kompetensiyanın tələbələrə aşınmasını kommunikativ dil təlimində olan esas məsələlərdən biri kimi qiymətləndirir. İngiliz dilini xarici dil kimi öyrənen tələbələrə diskursiv kompetensiyanın aşınması yollarından danışarkən, Henry Widdowson bu istiqamətdə işin xarici dil tədrisinin ilkin pilləsindən başlayaraq məqsədönlü, ardıcıl, mərhələli şəkildə aparılmasını tövsiyə edir. Tahsiliri pilləsindən və xarici dilin tədrisi mərhələsindən asılı olaraq kompetensiyanın aşınmasına yönəldilmiş fəaliyyət təşkil edilməli və ardıcıl şəkildə həyata keçirilməlidir. Belə ki, tələbələr verilən mətni oxumalı, sonra isə oxuduqları mətn əsasında özləri mətni yaratmalıdır. Lakin, oxu üçün təqdim edilmiş mətnlə tamşlıqları sonra tələbələrdən bir sira tapşırıq və çalışmaların yerinə yetirilməsi tələb edilir. Diskursiv kompetensiyanın inkişaf etdirilməsinə yönəldilmiş tapşırıq və çalışmalarla gəldikdə, burada həm dil, həm şərti-kommunikativ, həm də kommunikativ çalışmaların yerinə yetirilməsi nəzərdə tutulut. Dil çalışmalarının tələbələrə dil materiallarının istifadə edilməsi prosesində düzgünlüyün təmin edilməsi olduğu halda, şərti-kommunikativ və kommunikativ tapşırıq və çalışmaların yerinə yetirilməsi asas məqsəd tələbələrə nitqin səlisliyi, məntiqliyi, rabitəliliyi təmin etmək qabiliyyəti aşılmaqdır. Digər hallarda olduğu kimi, ixtisas dili iddiası diskursiv kompetensiyanın aşınması üçün istifadə edilən materiallar xarici dil tədrisinin mərhələsindən asılı olmayıaraq autentik olmalı, təlim materiallarının seçilməsində tələbələrin maraqları, tələbat və ehtiyacları nəzərə alınmalıdır.

Tədqiqatçılara görə, diskursiv kompetensiyanın aşınması prosesinin səmərəliliyini təmin edən amillərdən biri də bu istiqamətdə aparılan işin asandır çətinə, sadədən mürakkəbə doğru prinsipinə riayət edilməsidir. Kompetensiyanın inkişaf etdirilməsi yönümüzədə aparılan işi şərti olaraq üç mərhələyə bölmək olar: reseptiv,

<sup>29</sup> Azərbaycan Texniki Universiteti, "Xarici diller" kafedrası Filologiya füzə filosofu doktoru, dosent

reproduktiv, produktiv (yaradıcı) mərhələ. Receptiv mərhələdə yerine yetirilən tapşırıq və çalışmalar oxu və eşidib-anlama üçün nəzərdə tutulmuş autentik mətnlərin tələbələrə təqdim edilməsini nəzərdə tutur. Bu mərhələdə tələbələr dildəşiyicilərinin danışq mətnlərini necə qurdugları ilə tanış olur və onları müçyyen dərəcədə təqdim etməyə, nitqlərini dildəşiyicilərinin nitqlərinə bənzətməyə çalışırlar. Reproduktiv mərhələdə tələbələr onlara təqdim edilmiş autentik mətnlərdən baza kimi istifadə edərək, mətndə olan leksik vahidlərə və qrammatik strukturlardan istifadə edərək, eləcə də baza mətinin üslubi xüsusiyyətlərini nəzərə almaqla mətinin məzmununu söylənilir, mətndə dair özlərinin fikr və ideyalarını söyləmişlər. Produktiv (varadıcı) mərhələdə tələbələr baza mətnindən uzaqlaşaraq, özlərinin damışq mətnlərini yaradırlar (2, s. 156).

Deduktiv yanaşma çərçivəsində yeni qrammatik materialın tədrisini üç əsas mərhələyə bölmək olar:

1. Yeni qrammatik materialın izah edilməsi.

Bu mərhələdə müəllim tələbələr üçün yeni olan qrammatik konstruksiyyaya aid bir sıra misallar yazar, onların istifadə hallarını izah edir, sual və inkar formalarının əmələ gəlməsini, qisa cavab nümunələrini və s. qeyd edir.

2. Yeni qrammatik materialın işlənilməsi.

Bu mərhələdə tələbələr bir sıra çətin olmayan tapşırıqlar yerinə yetirirlər və bu tapşırıqlar dərhal bütün qrup tərəfindən yoxlanılır. Bu mərhələdə müəllimin yeni qrammatik materialın tələbələr tərəfindən mənimşənilməsinə nəzarət etməsi xüsusi əhəmiyyət kasib edir.

3. Yeni qrammatik materiala aid produktiv çalışmalar.

Bu çalışmalarla dialoqların düzəldiləsi, müxtəlif mövzuların müzakirə edilməsi, şəkillərdə olan oxşar və fərqli cəhətlərin tapılması və s. b. kimi tapşırıqlar daxilidir.

D.P. Asubel "Educational Psychology: A cognitive view" adlı kitabında qeyd edir ki, "İnduktiv yanaşma - qrammatikanın modelləri əsasən tədris olunması deməkdir. Bu yanaşmada müəllimin göttirdiyi bir sıra nümunələrdən çıxış edərək qaydani tələbələr misallar əsasında çıxarırlar. Bu təsul tələbələrdə məntiqi təfəkkürü inkişaf etdirir, dil üzərində onların müstəqil və fəal çalışmalarına şərait yaradır. Tələbə düşünür, təhlil edərək qrammatik formaları təpər, onun mənasını müəyyən edir və təmamilədir. Bu zaman qrammatik material tələbə tərəfindən şüurlu halda mənimşənilir. İnduktiv üsulun bir üstünlüyü də odur ki, bu üsul tələbəyə qrammatik materialın möhkəm aşılmasını təmin edir. İnduktiv yanaşmanın əsas üstünlükleri kimi lügət ehtiyatının zənginlaşmasına, sabit söz birləşmələrini, danışq leksikasını istifadə etmək bacarığının və sıfıra nitqin başa düşülməsi və rəvidişlərinin inkişafına və s. şərait yaradın, tələbələrə sərbəstlikin təqdim edilməsini və canlı danışq nitqindən qrammatik qaydaları çıxartmaq üçün imkan verilməsini qeyd etmək olar" (3, s. 733).

Qrammatikanın öyrənilməsində istifadə olunan induktiv yanaşma və bu yanaşmada istifadə olunan üsullarla tanış olaq. İnduktiv yanaşmada iki üsüldən istifadə olunur: struktur və kommunikativ üsul. Struktur üsulda qrammatik materialın tədrisi mərhələləri bunlardır: nitq nümunələrinin diniñənilməsi, nümunələrin xor şəklində və ya fərdi olaraq tələffüz edilməsi, qrammatik strukturların istifadəsi ilə sual-cavab çalışmalarının yerinə yetirilməsi. Kommunikativ üsulda qrammatik materialın tədrisi mərhələləri bunlardır:

1. konkret nitq şəraitində mənimşəmə materialının diniñənilməsi.
2. nitq misallarının iştirakı ilə nitq imitasiyası mexaniki takrarı aradan qaldırır.
3. oxşar mənali ifadələrin vahid həkayədə qruplaşdırılması.
4. nitq nümunələrinin avtomatlaşdırılması üçün müxtəlif oyunların istifadəsi.
5. tənsiyətdə hazır nümunələrdən istifadə.

**Nəticə.** İngilis dilinin tədrisində apardığım uzun müşahidələrdən mən belə bir qənaətə gəlmışəm ki, ingilis dilinin təlimi qarşılarında qoyulan praktik məqsədə nail olmaq üçün qrammatik qaydaları tələbələrə şüurlu və mükəmməl mənimşətmək lazımdır. V.F. Allen yazar: "Tələbə qrammatik qaydaları şüurlu öyrənmədikdə, onu tez unudur. Qrammatik materialı şüurlu öyrətmək üçün onu misallarla izah etmək lazımdır. Tələbənin verilən qaydani başa düşüb-düşməsini yoxlamaq üçün ondan öyrəndiyi qaydaya aid testlər, müxtəlif tapşırıqlar verib həmin materialı tələbənin nə dərəcədə mənimşəməsini təzə çıxartmaq lazımdır. Bu zaman tələbənin təfəkkürü hərəkətdə olur, o düşünür" (4, s. 17).

Tələbəni düşündürmək, onu fikir söyləməye təhrük etmək indi metodikada əsas prinsiplərdən biri sayılır. Müasir təlim metodları tələbənin oxuduğundan nəticə çıxartmasının, oxuduğu haqqında fikir söyləməsini tələb edir. Məsələn: mən Present Continuous zamanını tələbənin tədris edərkən tələbələrlə belə bir oyun aparıram. Mən onlardan dərsdə müəyyən hərəkət etmələrini xahiş edirəm. Məsələn: tələbələrdən biri güllür, digəri kitab oxuyur, üçüncü tələbə nəsa yazar, dördüncü tələbə isə danışır və s. Sonra isə mən tələbələrdən bu sualları soruşuram:

Who is smiling? Who is reading a book? Who is writing? Who is speaking?

Bələliklə, mən dərsdə çalışıram ki, tələbələr qrammatik qaydaları verilmiş misallar əsasında dərk edib mənimşəsinlər. Bəzi müəllimlər qrammatik qaydaya həddindən çox vaxt sərf edir və dilin başqa aspektlərini unudurlar.

#### İstifadə edilmiş adabiyyat

1. Asher, J. (1977). Learning another language through actions: The complete teacher's guide. Los Gatos, CA: Sky Oaks Publications. p.123.
2. ALchule, A.S. Teaching achievement niülvajiiü / A.S. Alchule, D.Tauui, J.Mc Intire. Middletown, Conn, 1970.p.156.
3. Asubel D.P.Educational Psychology: A cognitive view. New York: Holt, Rinehart and Winston, 1968, 733 p.
4. Allen V.F.Trends in the Teaching of English \ TESL, Reporter 6, Summer 1973, JV94, p.17.

**Açar sözlər:** kommunikasiya, sıfahi nitq, kontekst, inkişaf, termin, İngilis dili.

**Key words:** communication, oral, speech, context, development, term, L.Anglais

**Ключевые слова:** коммуникация, устный речь, контекст, развитие, термин, Английский язык.

#### Formation of communicative competence in english languag and its discursive, socioinguistic , strategic role in the sentence

##### Summary

The article deals with the main principals of competence. Today the main goal of teaching and learning foreign languages in the global world is developing language learners' ability to use the target language for communication. The process of teaching English should be based on the communicative - functional approach of teaching languages. The whole process of teaching oral speech should be goal-oriented and systematic. It will make the process of teaching oral speech more effective. Today the main goal of teaching and learning foreign languages in the global world is developing language learners' ability to use the target language for communication language teaching&learning.

**Формирование коммуникативной компетенции в английском языке и его дискурсивная, социолингвистическая, стратегическая роль в предложении**

##### Резюме

В данной статье рассматриваются к вопросу о коммуникативных компетенции. Здесь говорится о необходимости внесения радикальных изменений в существующую систему обучения устной речи на иностранном языке. Процесс английскому языку в целом и процесс обучения должен базироваться на коммуникативно - функциональном принципе. Обучением устной речи должно носить целенаправленный, системный, поэтапный характер, что будет способствовать повышению эффективности данного процесса.

**Rəyçi: filologiya elmləri doktoru, dosent Yusif Süleymanov**